




Nazirlər Kabinetində aqrar siğortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalandı. 2019-cu ilin iyununda aqrar siğorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Siğorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Siğorta Fondu dövlət bütçəsindən 5 milyon manat ayrılib.

Beynəlxalq təcrübə də nəzərə alınaraq, mərkəzləri evvələr olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədə uyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar siğorta sahədə tariflərin hesablanması üzrə metodologiya, siğorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərliliyi təsdiq olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb. Bəs ilkən mərhələdə hansı kənd təsərrüfatı məhsulları siğorta olunacaq? Belə ki, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağıları sənayesinin xammal təminatının idxlə mənbələrindən asılılığının azaldılması, şəker çugunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədile buğda, arpa, qarğıdalı, kartof, şəker çugunduru siğortalanacaq. İdxalin evezədilmesi və ixrac potensialının gücləndirilməsi məqsədile portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, findiq, pambıq siğortalanacaq. Heyvandarlıq sahəsində məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədile 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkən mərhələdə balıqların siğortası təmin ediləcək.

Bu məhsulların siğortasında Aqrar Siğorta Fondu da iştirak edəcək və riskin 50%-ni öz üzərinə götürəcək. Sadalanan məhsulların Aqrar Siğorta Fondu ilə özəl siğorta şirkətləri tərefindən birgə siğortalanması investisiya risklərini azaldacaq, fermərlərin hima-

Sığortalı portağal, limon, naringi, çay, çəltik...

Ekspertlər deyirlər ki, aqrar məhsulların siğortalanması kənd təsərrüfatında iqtisadi aktivliyi artıracaq



yəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraitini təmin edəcək, məşğulluğa müsbət təsir edəcək, sadalanan məhsulların istehsalında artıma səbab olacaq, bazaarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə verəcək siğorta bazarını gücləndirəcək.

Aqrar siğortanın əhəmiyyəti haqqında mütəxəssislərin rəyini soruşturdı. **Ekspert Qadir Bayramlı** bildirir ki, kənd təsərrüfatı sahəsinin ən zəif yerlərindən biri də aqrar siğorta məsələsidir: "Artıq kənd təsərrüfatı məhsullarının eksriyyəti siğorta olunacaq. Aqrar siğorta fermər üçün həyati məsələlərdən biridir. Bu, ilk təşəbbüsdür. Əslində bu haqda uzun zaman idı ki, müzakirələr aparılmışdı. Amma bu güne kimi real addımlar atılmamışdı. Aqrar sahədə siğortanın tətbiqi başlıca təşviq vəsaitlərindən biridir. Fermərlər çox böyük əzliyyətlə məhsul yetişdirir. İqlim şəraitilə bağlı anomali hava şəraitini bir çox hallarda həmin məhsulların zay olmasına getirib çıxarıır. Ona görə də, fermər istədi-

yi məhsuldarlığı əldə edə bilmir. Bu, əslində bir qədər gecikmiş qərardır. İstənilən halda aqrar məhsulların siğorta olunması fermərlərin fəaliyyətini daha da təşviq edəcək. Bu, onların stimullaşdırılmasında da böyük rol oynayacaq. Artıq fermərin məhsulu daha güvənlili şəkildə yetişəcək. Belə olanda fermər işinə daha həvəsle can yandırır. Bu isə son nəticədə məhsulun keyfiyyətinin yüksəlməsinə səbab olacaq. Qeyd olunan məhsulların siğortalanması bu sahədə atılan ilk addımdır. Önəmlı olan, yerlərdə bu qərarın şəffaf şəkildə təmin olunması məsələsidir. Şəffaflıq təmin olunarsa, real nəticələr əldə olunaçaq. Fermərlərimizin siğorta haqqında bilikləri çox aşağıdır. Ona görə də, fermərlərin maarifləndirilməsinə ehtiyac var. Önəmlili məsələlərdən biri də aqrar siğortanın bütün bölgəlerimizdə tətbiq olunmasıdır".

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicanat Nəsirli söylədi ki, ekoloji tarazlığın pozulmasına və qlobal istileşmənin mənfi nəticəsini bütün regionlarda görürük: "Yay ayl-

rında dolu, torpaq sürüşmələri və digər təbii fəlakətlər kənd təsərrüfatına böyük ziyan vurur. Dünya miqyasında vəziyyət eynilə belədir. Bu problem regionlarda iqtisadi aktivliyin aşağı düşməsinə getirib çıxarır. Çünkü fermərlər əllərində olan son pulunu təsərrüfata sərf edir. Kiçik bir təbii fəlakət zamanı onun bütün əməyi heç olur. Beləliklə, aqrar sahənin bütün sferalarında aktivlik aşağı düşür. Digər məsələ isə vəsait məsələsidir. Fermərlərin banklardan kredit almaq imkanı çox aşağıdır. Maliyyə əlcətanlığı qaneedici səviyyədə deyil. Bu maliyyəni əldə edib öz təsərrüfatına yatırıb fermər, təbii fəlakət nəticəsində her şeyini itirirdi. Beləliklə, fermər banka borcu qalır və bu da onun iflasına getirib çıxarırdı. Aqrar siğortanı dövlət təminatı kimi qiymətləndirmək olar. Siğorta haqqında qaydalara əsasən hansı hadisələr baş verdiyi təqdirdə məhsulların siğortalanacağı qeyd olunub. Yeni təsərrüfata dəyəcək ziyanın təqribən 50-70 faizi dövlət tərefindən yenidən təsərrüfata qaytarılır. Bu, ferməre həm maliyyə, həm də psixoloji dəstəkdir. Bütləvlikdə götürükdə isə təsərrüfatların dövriyyə vəsaitlərinin formalşamasına təsir eden ən mühüm faktorlardan biridir. İndiya qədər müzakirə olunan siğorta qaydaları reallaşır. İndi siğorta bazarının formalşdırılması mərhələsini keçməliyik. Hal hazırda 15 siğorta şirkətindən yalnız 3-ü aqrar siğorta bazarının iştirakçılarıdır. Təbii ki, burada siğorta yığımlarını aşağı olduğu aydın məsələdir. İl ərzində cəmi 15-20 min manat həcmində yığımlardan səhbat gedir. İndi həm dövlət, həm də özəl dəstək hesabına siğorta bazarı aktivləşəcək. Yəqin ki, bu məqsədə Aqrar Siğorta Fondu formalşasacaq. Bu fond zəmanət qurumu kimi həm şirkətlərə, həm də fermərlərə maliyyə və dövlət zəmanəti verən qurum olacaq. Bütün dünyada aqrar məhsullar siğortalanır. Bizdə də bu addımin atılması iqtisadi aktivliyin artmasına səbab olacaq".

Şəbnəm Mehdiyadə